



# Самур

№ 9 (244) 2011-йисан 30-сентябрь

1992-йисан январдилай акъатзава

## ЦИЙИВИЛЕР

АСЛУ ТУШИРВИЛИЗ ТАЛУКЬАРНА

И тикъара Бакуда Азербайжан гъукуматдин аслу туширвилин 20-йисаз талукъарнавай чехи конференция кыле фена. Мярекатдал Азербайжан Республикадин Президент Илгъам Алиев рахана.

Мярекатдин шитиракчыриз Азербайжандин аслу тушир тисарикай ихтилатзавай фильм къалурна. Конференцияда дүньядин 58 уълкведай атанвай 300-дав агакъна машгъур ксари, сиясатчыри, Европарламентдин, ПАСЕ-дин, ОБСЕ-дин векилри, Европадин уълквейрин парламенттин депутатри, Нобелан премиядин лауреатри, алтими, бизнесменри шитиракна. Мярекат газф гурлуда-каз кыле фена.

## КЪУБА ВИЛИК ФИЗВА

Са шумуд югъ инлай вилик Азербайжан Республикадин Президент Илгъам Алиев Къубадин «Къырмызы къесебе» тівар алай посёлкадин агъалийрихъ галаз гуруышими хъана. Ада лагъайвал, эхиримжси вахтара Къубада хъсан патахъ газф дегишвилер кыле фенва. Ина хъсан дараматар, Гъейдар Алиеван Меркез эцигнава. Район къвердавай вилик физва.

## ГАЗ КВАЙ ЧКА ЖАГЪАНВА

Франциядин «Total» тівар алай нафтадин компанийдиз Каспи гъульуң Азербайжандиз талукъ сектордин «Ашерон» блокда чехи газ квай чка жасъянва. Кыл акъуддай ксари лугъузтайвал, им газф девлетлу мяден я. Исятда гъа чкада къуй эгъульнава. Адан деринвал 6550 метрдив агакънава. Къуй 7000 метр деринвиле эгъульнин къарадиз къачунва. Идалай къулухъ чилин къаник квай газдин къадар тайинарун патал тест кыле тухуда.

## ЧЕХИ МЯРЕКАТ КЫЛЕ ФИДА

Алай йисан 10-11 - октябрдиз Бакуда Азербайжан-Россия Гуманитарный Форум кыле тухун къарадиз къачунва. Газетри къиззвайвал, и мярекатдихъ авсиятда Россиядин Федерациядин Президент Д.Медведевни Бакудиз къеда ва ада форумда шитиракда. Мярекатдиз гегъенийдиз гъазурвилер акунва.

Эксперти лугъузтайвал, къунши гъукуматдин чехиди чи республикадиз атуни къве уълкведен арада алакъаяр мадни вилик финин кардиз къумек гуда.

## ДАГЪУСТАНДИКАЙ ФИЛЬМ ЧУГВАЗВА

Италиядин пешекарри Дагъустандикай делилрин бинедал алаа фильм Чугвазва. И кардихъ галаз машгъул тир группади Дербентда, Кубачида, Магъачкъалада са къадар сюжетар чугуна гъазурнава. Группадиз регъбервал гузтай Чезаре Скотониди лугъузтайвал, и фильм чугунин макъсад Къиблепатан Россияда рикI ахъа, къегъал, мугъман къани, чипх къадим тарих, меденият, ацукун-къаргъун авай халкъар яшамиши жезвайди вири дүньядиз къалурун я. Фильм Европадин вири уълквейра къалурда ва Интернэтдин къичарда.

## «САМУР» ГЪАР ХИЗАНДИЗ!

Тагъир Агъарегъимован къелзавайбуруз эверун

**Играми къелзавайбур!** Зун фадлай «Самурдин» теблигъатчи я. Са шумуд йис инлай вилик газетдик къуын кутада лагъана кардив эгечинай зун. Къвенкъве 20, ахпа 30, гуьгуналай 50 касдив газет къыз тұна за. Алай вахтунда зи патай 56 касди «Самур» къиенва. Гележегда, яни юбилейдалди захъ и рекъем 80-дав агакъардай ният ава. За гъакъни газет Къуба райондин Хъимил ва Хъимил Къазма, Хачмаз райондин Хъимил хъишлих хуърерин агъалийрал агакъарзала.

За газетдин таъсиб чугун дүшшүшдин кар туш. «Самурдин» колективдин зөгъметчиили гъейранарзала зун. Чи тівар-ван авай журналистарни шаирар тир Седакъет Керимовади ва Мұззеффер Меликмамедова халк патал гъакъисагъивелди чугвазвай зөгъметар кважа-дайбур туш. Абуру чаз чи Чал, меденият, тарих, эдебият, адегар гъикъван къанарзала.

Заз чиз, алай вахтунда «Самур» лезги газетринни журналарин арада виридалайни хъсан Чалан женгчи я. Ада чаз чи тарихар, ацукун-къаргъун чирзала. Газет чун патал тербиячини я, муаллимни. Ингъе ам къевера ава. Чна лагъайтIа, «Самурдин» герек тирвал къумек гузва. Заз шумудни са агъваллу лезги чида. Абурукай са шумудаз за лугъунни авуна: «Я стхаяр, куын лезгияр тушни? Лезгияр ятIа бес вучиз газетдиз къумекдин гъил ярғы ийизвач? Куын гъарад са хуърай я. Жечни күнне гъарада вицра 20-30 газет къачуна жуван хуърунбурул рахкъурайтIа? «Самурдал» рикI алай, амма къацу жезвайбуруни квэз алхишдайвал».

Играми газет къелзавайбур, адап таъсиб чугвазвайбур, ша, чна «Самур» гъар хизанды!» эверун къилиз акъудин. ИкI хайайтIа, чавай виши агъзурралди лезгияр яшамиши жезвай чи республикада газетдин тираж вадра, шудра артухариз жеда. РикIел хуъх: газетдиз къумек



гуналди күнне лезги халкъдин Чал, къилиз акъудна къан я!

Авайвал лугъун, тек са эверуналди крат түккүльвач. Халкъдин багъири газет къын кутан. Яргъалди фий хайи газетдин уъмуърап. Газетдин 20 йисан юбилейдик чнани чи пай кутан. И мярекатдалди гъич тахъайтIа, мад са агъзур, къве агъзур касди газет къирай. Лезгияр ятIа, чна и метлеб

## ЧАКАЙ КХЬЕНАЙ...

Лезги чилерал малдарвал хуърун майишатдин хел хъиз къадим чаварилай вилик фенвай. Абуру агъзурралди хипер хуъзвай ва абурун суърууяр къалин тир. Лезгийри чин мал-къара гатуз яйлахра, хъультуъз хъишлихра хуъдай. Гъавиляй и агъалийри яйлахра ва хъишлихра вахтунади яз яшамиши хъун патал яшайишдин маканарни арадал гъанай.

Л.Б.Панек

Жилище лезгин.// Материалы по этнографии Грузии, вып. IX. Тбилиси, 1957.

Къелемдалди  
кхъейди якъувай  
аттоз жедач.

Лезги  
халкъдин мисал

# TƏRCÜMƏ, YOXSA TƏXRİBAT?

Bu günlərdə iş adamı Dağlar Səfərov mənə bir kitab bağışlayıb fəxrlə dedi: - Gör neçə xeyirxah iş görmişəm! Mən bu kitabı öz vəsaitimlə çap etdirmişəm.

Doğrudan da təqdir olunmalı işdir. Azərbaycan oxucularını ləzgi poeziyası nümunələri ilə tanış etmək məqsədilə atılmış bu addımı yalnız alqışlamaq olar.

Bakının "Nasır" nəşriyyatında çap olunmuş kitabıñ üz qabığı diq-qətimi çəkdi: "Kələntər Kələntərlə. Ləzgi poeziyasından nümunələr". Titul vərəqindəki "Tərcümə sənəti barəsində ne bilirom?" serlövhesi kitabın ləzgi poeziyasından Azərbaycan dilinə tərcümələr olduğunu göstərir. Həmin vərəqdəki başqa qeyd neşrin məqsədini bir qədər də dəqiqləşdirir: "Kitabda tanınmış ləzgi xalqının şairi (ləzgi xalqının tanınmış şairi əvəzinə - red.) Kələntər Kələntərlinin qəleme aldığı şeirlər və ləzgi poeziyasından nümunələr toplanmışdır". Ləzgi poeziyasının gözlə nümunələrini Azərbaycan dilində oxumaq arzusu ilə kitabı vərəqləyirəm.

Grammatik səhvələr, dil xətaları, üslub səhvələri ilə dolu ön sözde K. Kələntərlinin tərcümə sənəti haqqında mülahizələri verilib. Müəllifin məşhur sənet abidələrindən söz açarkən "Iblis" əvəzində "Demon", "Odisseya" əvəzində "Odessiya" yazması, "ləzgi dilində boğaz sözleri çıxdır" (boğaz səsləri olmalıdır - red) kimi ifadələr işlətməsi, ləzgi klassikləri ilə müasir yazarları bir-birindən ayıra bilməməsi ilə işim yoxdur. Amma hörmətli şairimizin Qüçxür Səidin, Yetim Eminin, Süleyman Stalskinin, Xürük Tahirin və başqalarının şeirlərindən Azərbaycan dilinə etdiyi tərcümələrdə çoxlu məna, məzmun, ifadə təhriflərini görəndə deməye söz tapmadım. Yüksek seviyyeli ləzgi poeziyası nümunələrinin zəif şeirlər kimi oxuculara çatdırılmasının səbəblərini araşdırmağa çalışdım.

Təessüf doğuran odur ki, tərcüməci ləzgi ədəbiyatına və folkloruna yaxşı bələd olmadığını görə bir sira səhvələrə yol verir. Məsələn, "Şarvəli" adlı qəhrəmanlıq dastanı" sözlərini yanan tərcüməci bilmir ki, dastanın adı "Şarvili" dir.

Tərcüməcinin ləzgi dilində adların və təxəllüslerin necə yazıldığından xəbərsiz olması da təessüf doğurur. Ləzgi təxəllüsleri bir neçə cür yaranır: yer adları na "vi" şəkilçisini eləvə etməklə, kənd və ya şəhər adlarını olduğu kimi adın yanında işlətməklə və sair. Başqa dillərə çevirəndə onlara heç bir şəkilçilər eləvə olunmur. Ona görə də Xürük Tahir

## Ləzgi poeziyasını gözdən salan bir kitab haqqında

Xürük Tahir kimi təqdim etmək düz deyil. Qüçxür Səidi eyni kitabda gah Qüçxürli Seyid, gah Quçxur Seyid kimi yazmaq olmaz. Ləzgi dilində "Seyid" yox, "Said" adı mövcuddur, bunların ikisi də əreb sözləridir. Birinci "xoşbəxt", ikinci "rəis, cənab" mənələrini verir. Səidi azərbaycan dilində Seyid kimi yox, Səid kimi yazmaq lazımdır. Tərcüməci 20-ci əsrin Homeri Süleymanın təxəllüsünü də eyni kitabda iki cür verir: Stalski ve Stalli.

Yeri gəlmışkən qeyd edək ki, tərcüməci inди kimi Azərbaycan dilinə Süleyman Stalskinin beş-altı şerini çıxmışla ləzgi şeirkarlarının əsərlərinin tərcümə olunmadığını bildirir. Görünür, onun 1959-cu ilde "Azərnəşr" tərəfindən 10 min nüsxə tirajla çapdan buraxılmış "Dağıstan ədəbiyyatı antologiyası" kitabından və burada S. Stalskinin, X. Tahirin, Ş. Muradovun və başqalarının əsərlərinin oxuculara çatdırılmasından, həmçinin vaxtılı Azərbaycanın orta məktəb dərsliklərində klassik ləzgi şairlerinin bəzi şeirlərinin etməkdə məqsəd nədir?

Getirdiyimiz misallardan belə



bir nəticəyə gəlmək olar: məqsəd zəngin ləzgi poeziyasının və şifa-hi xalq ədəbiyyatının gözlə nümunələrini keyfiyyətlə tərcümə edib Azərbaycan oxucusuna çatdırmaq deyil, gözdən salmaqdır.

Kitaba başqa şairlərlə yanaşı mənim də səkkiz şeirim salınıb. Lakin bunlar analoqu olmayan, heç bir məntiqə siğmayan "tərcümələr"dir. Oxuculara ləzgicə-dən tərcümələr kimi təqdim olunanlar əslində mənim Azərbaycan dilində qələmə alındığım şeirlərdir. 1991-ci ilde "Yazıçı" nəşriyyatında 5 min nüsxə tirajla çap olunmuş "Qərib quşun neqməsi" adlı kitabından götürülmüş həmin şeirlər Azərbaycan dilindən Azərbaycan dilinə (?) "tərcümə olunub". Ömrünün 40 ilini redakte sənətinə həsr edən, onlarca kitabın redaktori kimi tanınan, redaktörün məsuliyyətini gözel anlayan bir peşəkar qələm sahibinin şeirləri "şumlanıb". Bu, qəribə "şum"dur. Şeirlərin ruhunu öldürmək, mənalarını təhrif etmek, bayağı ifadələri işlətməkə onlar yenidən "yazılıb" (?). Səkkiz şeirin üzərində söz-söz, fikir-fikir, misra-misra iş gedib. Hətta yeni bəndlər eləvə olunub. Bütün bunlar istər-istəməz bələ bir fikir formalaşdırır ki, bu iş Sədaqət Kərimovanı nüfuzdan salmaq, onu Azərbaycan dilini bilməyən, poetik ovqatdan uzaq cizmaqaraçı kimi qələmə vermək istəyi ilə həyata keçirilib.

Kitabda "Qaçaq Kiri Buba haqqında mahnılar" başlığı ilə verilmiş şifahi xalq ədəbiyyatı nümunələri də neçə gəldi tərcümə olunub. Bunlar Azərbaycan dilindən bixəbər adamın tərcümələri təsiri bağışlayır. Bu fikri sübuta yetirmək üçün bir-iki misal çəkmək kifayətdir:

Onun ən çox xoşladığı  
Bernadkası pas tutubdu.

Müəllif ləzgi və Azərbaycan dilərində "bernadka" sözünün olmadığını yəqin ki, bilmir. Ləzgi dilində "berdanka" kimi işlənən sözün mənası isə "tūfəng" deməkdir.

"Цинин хъуытIер фад

S. Kərimovanın  
"Qərib quşun neqməsi" (1991)  
kitabından:

### YENİDƏN DÜNYAYA GƏLSƏYDİM

*İndiki ağılla, indiki qəble  
Yenidən dünyaya gəlsəydim eger,  
Bu yaşı bilinməz ömr evinə  
Niye gəldiyimi bilsəydim eger,*

*Mən nələr etməzdim, nələr, ah nələr,  
Mənasız günləri ömründən silər.  
Ağrılar üstündən addımlayardım.  
Nəşəli günləri salamlayardım.*

*Bu həyat adlanan nur dəryasını  
Bir qəder səbələ keçə bilsəydim,  
Yalani doğrudan, yaxşını pısdən,  
Adami adamdan seçə bilsəydim.*

*Günlərim narahat keçməzdə belə,  
Eh, bütün bunları mən bila-bile,  
Səhvlər içində azıram bəzən  
Ayağım altında dağ olur düzən.*

*Yenidən dünyaya gəlsəydim eger...  
Görəsən mən kimə oxşardım onda?  
Kimə könül verib könlünü əlar,  
Kimi ezişləyib oxşardım onda?*

*Yenidən dünyaya gəlsəydim eger...  
Dünya öz yerində olacaq görən?  
Bu həyat, bu ömr, bu qəm, bu sevinc  
Onda da dünyada qalacaq görən?*

*Qocalar tədbirli, yaşlılar həlim,  
Cavanlar gözəllik, eşq həvəsində.  
Uşaqlar çağlayan gur şələlər,  
Körpələr həyatın saf nəfəsində.*

*Adicə qayğılar, adicə günler,  
Görüşlər, vidalar, bəzən gileyər.  
Olacaq görəsən o vaxt dünyada?  
Qalacaq görəsən o vaxt dünyada?*

*Yaxşı da, yaman da, həmişə qoşa,  
Sevgi, nifrat ilə girib yarışa,  
Xeyir-şər elə bil verib baş-başa  
Bu qoca, bu ulu, xoşbəxt dünyada.*

*Yenidən dünyaya gəlmək istəyim?  
O zaman dünyadan nələr istəyim?  
...Elə bil az imiş dünyanın dərdi,  
Elə bil bizim tək gəldi-gedərdi.*

*Div kimi şüşəyə salınıb canı,  
Düymələr izleyir indi dünyani.  
Bəşər övladının nədir niyyəti?  
Niye hədələyir bəşəriyyəti?*

*Dünya fikirlərin məngənəsində,  
Ürəklər narahat, gözler narahat.  
İntizar içində, qorxu içində  
Hər yeni səhəri gözələr narahat.*

### KAŞ BİLƏYDİM

*Əzizlənmək istəyəndə  
Tez qaçırdım dalınca mən.  
Ağlayardım, sizlayardım  
Bir təselli alınca mən.*

*Nazlı, sıltaq şikayətim -  
Üreyimin ağrımı.  
Gülüb məni ovudardon:  
"Üreyin heç ağrısın".*

*Amma o vaxt bilməzdim ki,  
Ürek nədir, ağrısı nə?  
Sözün düzü bir dəfə də,  
Görməmişdi ağrı sinəm.*

*Bir gün dünya ürəyimi  
Ağrılarla tanış etdi.  
O gündən də uşaqlığım  
Göyərçin tək uğub getdi.*

*İndi tutan ağrıları  
Gizləsem də, xəbərdarsan.  
Bu ağrılar ürəyime  
Heç bilmirəm girir hardan?*

*Düşünürəm ömr yene  
O dəmlərə qayidarı.  
Qucağına alıb məni  
Əvvəlki tek ovudaydın.*

*Mən yalandan ağrıyadım,  
Sən yalandan kövrləsən;  
O zamanki, qayğına mən  
Nə həsrətəm, kaş biliydin.*

K. Kələntərlinin "Ləzgi poeziyasından nümunələr" (2011) kitabından.

### YENİDƏN DÜNYAYA GƏLSƏYDİM

*Qayıqlar başımdan aşanda bəzən,  
Deyirəm indiki bu ağlımla mən,  
Yenidən dünyaya gəle bilsəydim,  
Niye gəldiyimi bille bilsəydim,  
Ötən hər bir anın qədrini biler,  
Mənasız günləri ömründən silər,  
Yerimi tapardım Yerin qoynunda,  
Ah, nələr gelməzdi əlimdən onda?*

*Dərədən, təpədən, cöldən, çəməndən,  
Sabırla, təmkinla keçə bilsəydim;  
Yalani doğrudan, dostu düşməndən,  
Yaxşını yamandan seçə bilsəydim;  
Günərlər narahat keçməzdə belə,  
Eh, bütün bunları mən bila-bile,  
Min səhbərə buraxıram, işim ağ olur.  
Ayağım altında düzən dağ olur.*

*Zərbənin dalınca zərbə alıram,  
Yolun ortasında çəşib qalıram.  
Yenidən dünyaya gəle bilsəydim,  
Niye gəldiyimi bille bilsəydim,  
Görəsən men kimə oxşardım onda?  
Kimə könül verib, könlnü əlar,  
Yene kim qolunu boynuna salar,  
Kimi ezişləyib oxşardım onda?*

*Güneş, Ay, ulduzlar qalsın bir yana,  
Adı dünya olan bu mehmanxana,  
Yene öz yerində olacaq görən?  
Əzəbzələr, zillətlər, dərdələr, alemələr.  
Ağrılar, kədərlər, sitəmlər, qəmələr,  
Dünyanın qoynunda qalacaq görən?*

*Yene yaz geləndə gümüş şələlə,  
Özünü qaydan atacaq görən?  
Cöl-çəmən, yal-yamacələndən lale,  
Gül-cicək etrinə batacaq görən?  
Yenidən dünyaya gəlmək istəyim,  
Niye gəldiyimi bille bilsəydim,  
Görəsən men kimə oxşardım onda?*

*Kimə könül verib, könlnü əlar,  
Yene kim qolunu boynuna salar,  
Kimi ezişləyib oxşardım onda?  
Güneş, Ay, ulduzlar qalsın bir yana,  
Adı dünya olan bu mehmanxana,  
Yene öz yerində olacaq görən?*

*Əzəbzələr, zillətlər, dərdələr, alemələr.  
Ağrılar, kədərlər, sitəmlər, qəmələr,  
Dünyanın qoynunda qalacaq görən?  
Yene yaz geləndə gümüş şələlə,  
Özünü qaydan atacaq görən?*

*Cöl-çəmən, yal-yamacələndən lale,  
Gül-cicək etrinə batacaq görən?  
Yenidən dünyaya gəlmək istəyim,  
Niye gəldiyimi bille bilsəydim,  
Görəsən men kimə oxşardım onda?*

*Yenidən dünyaya gəle bilsəydim,  
Görəsən mən kimə oxşardım onda?  
Kimə könül verib, könlnü əlar,  
Yene kim qolunu boynuna salar,  
Kimi ezişləyib oxşardım onda?*

*Güneş, Ay, ulduzlar qalsın bir yana,  
Adı dünya olan bu mehmanxana,  
Yene öz yerində olacaq görən?  
Əzəbzələr, zillətlər, dərdələr, alemələr.  
Ağrılar, kədərlər, sitəmlər, qəmələr,  
Dünyanın qoynunda qalacaq görən?*

*Yene yaz geləndə gümüş şələlə,  
Özünü qaydan atacaq görən?  
Cöl-çəmən, yal-yamacələndən lale,  
Gül-cicək etrinə batacaq görən?  
Yenidən dünyaya gəlmək istəyim,  
Niye gəldiyimi bille bilsəydim,  
Görəsən men kimə oxşardım onda?*

*Yenidən dünyaya gəle bilsəydim,  
Görəsən mən kimə oxşardım onda?  
Kimə könül verib, könlnü əlar,  
Yene kim qolunu boynuna salar,  
Kimi ezişləyib oxşardım onda?*

*Yenidən dünyaya gəle bilsəydim,  
Görəsən mən kimə oxşardım onda?  
Kimə könül verib, könlnü əlar,  
Yene kim qolunu boynuna salar,  
Kimi ezişləyib oxşardım onda?*

*Yenidən dünyaya gəle bilsəydim,  
Görəsən mən kimə oxşardım onda?  
Kimə könül verib, könlnü əlar,  
Yene kim qolunu boynuna salar,  
Kimi ezişləyib oxşardım onda?*

*Yenidən dünyaya gəle bilsəydim,  
Görəsən mən kimə oxşardım onda?  
Kimə könül verib, könlnü əlar,  
Yene kim qolunu boynuna salar,  
Kimi ezişləyib oxşardım onda?*

*Yenidən dünyaya gəle bilsəydim,  
Görəsən mən kimə oxşardım onda?  
Kimə könül verib, könlnü əlar,  
Yene kim qolunu boynuna salar,  
Kimi ezişləyib oxşardım onda?*

(Əvvəli qəzetimizin 21 may, 22 iyun, 30 iyul və 26 avqust 2011-ci il tarixli saylarında)

Vəziyyətin getdikcə ağırlaşdığını görən Süleyman bəy bir qədər vaxt qazanmaq qərarına gəldi. Cənubi Müşkurdə rus qoşunu ilə üz-üzə durmuş But Qurban ona kömək göndərməli idi. Artıq bir neçə gün idı ki, Süleymanın adamı ona Təngədəki vəziyyəti xəbər vermişdi.

Vaxt qazanmaqdən ötrü Süleyman ilk növbədə rus toplarını susdurmağı qərara aldı. Bu, çox çətin məsələ idi. Buna baxmayaraq, o, ən cəsur döyüşçülərindən 200 nəfərini yanına çağırıb dedi: «Gecə qalanın çıxıb, dağçıqları ilə düşmənin arxasına keçin. Səhər açılmamış ruslara qəfil hückum edin. Onlar mühəsirəyə düşdükləri ni zənn edib, topların ağızını arxaya çevirəcəklər. Bu vaxt başqa bir dəstə qayalardan topların üstünə daş yağıdıracaq. Ruslar çəşbaş düşəndə biz də qala tərəfdən qəfil hückuma keçərik. Nəyin hesabına olursa-olsun But Qurbanın döyüşçüləri köməyə gələnə kimi, qalanı qorunmayıq. Sizin düşməni çəş salmağınızdan çox şey asılı olacaq. Bilin ki, birbaşa ölümə gedirsiz, azadlıq şəhidi olursunuz. Odur ki, axıra kimi döyüşüb düşmənə daha çox itki verin. Ümidim sizədir, igitlərim!» Son sözləri elə təsirli dedi ki, düşmən arxasına keçməyə və topları sıradan çıxarmağa gedən döyüşçülər qəzəblə bağıldırılar: «Kafirlərə ölüm!»

İki yüz və yüz nəfərdən ibarət iki dəstə gecə qaranlığında səssizcə qaladan çıxıb dağçıqlarına üz tutdu. İki yüz nəfər qəfil basqınları təşkil etməli, yüz nəfər isə qayalardan topların üstünə ağır daşlar yağıdırı malı idi.

Bir gün keçəndən sonra Süleyman bəyin planı baş tutdu. Ləzgilərin səhər alatoranlıqdan arxadan rusların üstünə hückuma keçməsi onları çəşirdi. Ruslar bu gözlenilməz basqın zamanı 300-dən çox əsgər itirdilər. Hückum başlananda qayalardan topların üstünə «daş yağışı» yağıdı. İki topun sıradan çıxmazı rusları çətin vəziyyətə saldı. General A.V.Rumyantsevin əmri ilə rus qoşunu müdafiə xətti yaratmağa başladı. General əvvəlcə ləzgilərin arxadan böyük qüvvə ilə hückuma keçdiyini güman etdi. Tezliklə ona məlumat verdilər ki, arxada döyüş başlananda qalanın müdafiəçiləri də qaladan çıxıb ruslara həmələ ediblər və döyüşdə 300-dən çox əsgər hələk olub.

Yaranmış vəziyyət generali taktikasını dəyişməyə məcbur etdi. O, qoşununun dərədə tələyə düşəcəyindən və sonra buradan qurtulmağın mümkün olmayacağından ehtiyat edərək, qoşunun başını arxaya döndərib ləzgiləri geri oturtmağı və genişliyə çıxmağı qərara aldı. Lakin o biri gün ləzgilərin hückumu tekrarlandı və bu dəfə onlar elə güclü həmələ etdilər ki, düşməndə bunun böyük qüvvə olduğu təsəvvürünü yaratdı. Bu dəfə ruslar daha bir neçə yüz əsgərini itirdi. Ləzgilər eyni zamanda daha bir topu sıradan çıxardılar.

Bu hadisələrdən hiddətlənən general A.V.Rumyantsev topları təhlükəsiz yərə çəkməyi əmr etdi. Bundan sonra Nizovaya adam göndərib, general V.Y.Levaşovdan kömək istədi. O, qoşunu dərədən çıxarmaq üçün toplardan istifadə etməyi qərara aldı. Generalın fikrincə, ləzgilər top atışları altında hückuma keçməyə cəsarət etməz, rus əsgərlərinin genişliyə çıxmamasına mane ola biləzdilər. Lakin o, gümanında yanılmışdı. Ləzgilər buraya nəyə görə gəldiklərini yaxşı bilirdilər və hər an canlarından keçməyə hazır idilər. Rumyantsevin dərədən çıxmada ötrü göstərdiyi ilk cəhd vaxtı bu, daha aydın göründü. Ruslar toplardan atış açağında başlayanda qoşun üç tərəfdən hückuma məruz qaldı: qayadan, arxadan və qala tərəfdən. Arxadakı ləzgilər odlu ağaclar sarılmış ağır daşları dərəyə yuvarladanda rus əsgərləri vahiməyə

düşdü. Ruslar geri çəkilməyə başlayanda ləzgilər onları qılıncañdan keçirdilər. General Rumyantsev 600-dək əsgərini itirdi.

Ləzgilərin nə qədər qüvvəyə malik olduğunu bilmədiyinə görə münasib döyüş taktikası seçməkdə çətinlik çəkən general bu dəfə Nizovadan əlavə köməyin gəlməsini gözlədi. Ona görə də müdafiə mövqeyi seçib, canlı qüvvəsini və salamat qalan toplarını qorumağı qərara aldı.

Müşkurdə 10 min rus əsgəri ilə üz-üzə durmuş But Qurban Süleyman bəyin köməyinə cəmi 1000 döyüşçüyü göndərə bildi. Bu, qələbə ələmətə yetərli olmasa da, qalanı daha on beş gün müdafiə etməyə imkan verdi.

Təngə hadisələri ərəfəsində Hacı Davud ümumiyyətlə qalanın müdafiəsinə kömək göndərə bilmədi. Sərkərdə Şirvan sərhədlərini daraltmağa, onu öz ərazilərindən məhrum etməyə çalışın turk qoşunları ilə döyüdüyüne görə belə imkana malik deyildi. Hələ 1725-ci ildə Sarı Mustafa paşa Gəncəni tutub Şirvan üzərinə hückuma keçəndə Hacı Davud yeni cəbhənin açıldığını başa düşdü. Bu döyüşdə o, turk qoşununu darmadağın etmişdi. Arxiv sənədlərində göstərildiyi kimi, Hacı Davudun qarşısından turk əsgərləri «dəstə-dəstə qaćırdılar» (Bax: АВПР. ф.77. Сношения России с Персией. 1725. Op. 1. D. 5. L. 238).

Vəziyyətin belə hal aldığı, qoşun gücünə Hacı Davudu özündən asılı vəziyyətə sala bilməyəcəyini görən sultan sərkərdə ilə danışqlar aparmağı qərara alır.

min döyüşçüsünü But Qurbanın sərəncamına göndərmişdi.

Müşkurdə öz mövqeyini kifayət qədər möhkəmləndirən, rusları bir addım belə irəliləməyə qoymayan But Qurban Süleyman bəyin köməyinə seçmə 1000 döyüşçüsünü göndərir. Həmin döyüşçülər Təngə dərəsinə çatar-çatmaz general Levaşovun köməyə göndərdiyi 5 min rus əsgəri ilə üzləşir. Qanlı döyüş başlanır. Döyüş Süleyman bəyin düşmən arxasına göndərdiyi iki destənin adamları da qoşular. İki günlük döyüşdə ləzgilər 400-dən çox döyüşçüsünü, ruslar isə bir neçə zabitini və 2 minədək əsgərini itirir. Sağ qalan ləzgi döyüşçüləri əsas tapşırığı yerinə yetirmək, qalaya getmək üçün gecə geri çəkilir və dağçıqları ilə Təngəyə gəlirlər. Köməyin göldiyini görən və arxada ləzgi döyüşçülərinin qalmadığına əmin olanдан sonra general Rumyantsev yenə bütün qüvvələri qalanı almağa yönəltdi. Əlində qalan işlek üç topla yenidən bir neçə gün Təngənin divarlarını dağıtdı. Vəziyyətin ağır olmasına baxmayaraq, Süleyman bəy gecələr qaladan çıxaraq, ruslara qəfil hückumlar edir, onlara xeyli itki verirdi.

General başqa yolla qalanın müdafiəçilərini ələ almaq istədi. O, Süleyman bəyin yanına adamını göndərib bildirdi ki, təslim olsanız, sizə toxunulmayacaq və azad buraxılacaqsınız. Lakin Rumyantsev ləzgi döyüşçülərinin lügətində «təslim olmaq» sözərinin olmadığını unutmuşdu. Odur ki,

## MƏŞHUR LƏZGİLƏR HAQQINDA BİLMƏDİKLƏRİMİZ

# TƏNGƏ PƏLƏNGİ

Arxiv sənədlərindən məlum olduğu kimi, türk sultanının xüsusi elçisi Məhəmməd Qulu xan məktubla əvvəlcə Muğan sultanının, sonra isə Hacı Davudun yanına gəlir. Sənədlərdən onların konkret səhbətləri məlum olmur. Amma başa düşülür ki, sultanın elçisi ilə Hacı Davudun arasında danışqlar baş tutmur. Sərkərdə açıq-aydın müstəqil siyasetindən əl çəkməyəcəyini bildirir və axıradək sözünə sadıq qalır.

Bundan qeyzlənən III Sultan Əhməd Hacı Davuddan başqa cür qıtası çıxmağı qərara alır. O, yenidən güc işlətmək istəyir. Lakin hələlik bu mümkün olmur. Çünkü Qara Mustafa paşanı böyük qoşunla Həmədani, Əhməd paşanı isə 100 minədək əsgərlə Bağdadı tutmağa göndərir. Bu vaxt əfqanlar Qara Mustafa paşaya məktub yazıb bildirirlər ki, «Həmədani biz tutmalıyıq, siz niyə tutmusunuz? Əgər şəhəri qaytarmasanız, size hückum edəcəyik və Həmədani güclə alacaq». Paşa həmin məktub barəsində sultana məlumat verir. Sultan Əhməd paşaya böyük ordu ilə əfqanlara hückum etməyi tapşırır. Dörd ay ərzində paşa ərəblərdən 34 minlik qoşun yiğir. Ümumiyyətlə, 30 paşanın rəhbərliyi ilə türklərdən, kürdlərdən və ərəblərdən ibarət 300 minlik qoşun toplayaraq, əfqanlarla döyüşə girir. İlk vuruşma vaxtı əfqanlar möğləub olub geri çəkilir. Amma ikinci döyüşdə onlar türk qoşununu darmadağın edirlər. (Bax: Армянская анонимная хроника 1722-1736 гг. Баку, 1988, с. 24-25).

Bu məglubiyyətin acığını sultan Qafqazda yeni torpaqlar ələ keçirməklə çıxməq istəyir və ona görə də buraya ard-ardınca hückumlar planlaşdırır. Əlbəttə, belə bir vaxtda Hacı Davud Şamaxını tərk edib oğlu Süleyman bəyin köməyinə gedə bilməzdi. Rusların Müşkür sərhəddində qoşunlarının sayını artırıdığını biləndə o, 2

cəhdi boşça çıxdı. Daha iki gün davam edən döyüslər vaxtı qala divarları uçuldu və rus əsgərləri hər tərəfdən qalaya axışdırılar. Buna baxmayaraq, küçə döyüşləri vaxtı xeyli itkiyə yol verdilər. Süleyman bəyin düşmənə daha çox itki vermək üçün qurdugu postları ələ keçirmək düşmən üçün çox çətin idi. General Rumyantsev indiyədək belə amansız döyüşlərin şahidi olmamışdı. Təngəni almaq ən möhkəm qalaları almaqdan da çətin olmuşdu. Buna baxmayaraq, Rusiya imperiyasının xarici siyaset arxivinin sənədlərində Təngə döyüşlərinin əhemməyi azaldılaraq qısaca qeyd olunub ki, general A.V. Rumyantsev Təngə qalasını mühəsirəyə aldı və bir neçə müddətdən sonra Davud bəyin «ələltisini», «Dağıstan kəndlərini və Rustov starşinalarını Rusiyaya qarşı qaldırmaq istəyən Süleymani qaladan vurub çıxardı». (Bax: АВПР, ф. 89, 1727, д. 10, л. 292).

Sonuncu döyüsdə rusların itkisi xüsusiçə çox idi. Onların «inadkar döyüşü» adlandırdıqları Süleyman bəy hərbi işdən yaxşı baş çıxardığını, ruslara qarşı neçə vuruşmaq lazımlı gəldiyini bir daha sübut etdi. Yerli əhalinin kömək göstərməməsinə baxmayaraq, ləzgi döyüşçüləri şir kimi döyüşürdülər. Onlar ölümü öldürən qəhrəmanlar idilər.

Süleyman bəyin «Son damla qanımızda döyüşə!» sözərini eşidən ləzgilər son qüvvələrini toplayaraq, vuruşmanı axıradək davam etdirilər. Bu vuruşmanın gedisi o vaxt Hacı Davudun silahdaşı olmuş Cənubi Dağıstanın Cebe kəndinin sakını Novruzun qələmə aldığı «Hacı Davud haq-



Ləzgi atalar sözü

qında rəvayətdə belə tərənnüm olunur:

*Süleyman əl edərək,  
Bir qəzəbli aslan tək  
Atılır son döyüşə,  
Rus mat qalır bu işə.  
Az olsa da ləzgilər,  
Seyrəlsə də cərgələr,  
Axıracan döyüşür,  
Hər birinə pay düşür  
İgidlikdən, qeyrətdən,  
Düşsələr də taqətdən  
Ölüma dik baxırlar,  
Rusu oda yaxırlar.  
Onun da var zərbəsi,  
Toplarının mərmisi  
Divarları dağıdır,  
Bu, dözülməz ağrıdır.  
Təngililər kənardə,  
Gizlənib daxmalarda.  
Boşaldıqca gur meydan,  
Süleyman bəy ucadan:  
Qalxin ellər! - Səsləyir.  
Qalxin ellər! - Səsləyir.*

Novruzun rəvayətində Süleyman bəyin qəhrəmancasına hələk olduğu bildirilir. Lakin arxiv sənədlərində bu fikir təsdiqini tapmir. Rusiya İmperiyasının Xarici Siyaset Arxivindəki bəzi sənədlərdə göstərilir ki, general A.V.Rumyantsev Təngəni mühəsirəyə almış, «Hacı Davudun Dağıstan kəndlərini və Rustov starşinalarını Rusiyaya qarşı ayağa qaldırmağa səy göstərmiş əlaltı Süleymani qaladan vurub çıxarmışdır». (Bax: АВПР, ф. 89, 1727, д. 10, л. 292).

Yeri gəlməkən qeyd etmək lazımdır ki, Hacı Davudun oğlanlarının sayı ilə bağlı fikirlər də ziddiyətlidir. Bəzi sənədlərdə, məsələn, Dağıstan Respublikasının Dövlət Arxivinin sənədlərində onun Süleyman və Abdulkərim adlı iki oğlunun olduğu göstərilir. (Bax: ГАРД. ф.301: Бакинский комендант. Оп.1. Ед. хр. 45. Л.47-47 об; Д.32. Л.3.). Başqa mənbələrdə onun 4 oğlu olduğu bildirilir: «Hacı Davud 4 oğlu, 2 qardaşı və bütün ailəsi ile birlikdə Kipr adasına aparıldı». (Azərbaycan tarixi. Yeddi cilddə. Üçüncü cild. Bakı, 1999, səh. 371).

Dağıstan Respublikasının Dövlət Arxivində saxlanan sənədlərdə göstərildiyi kimi, son dərəcə cəsur, ağıllı, hərbi istedadı, məsələn, Dağıstan Respublikasının Dövlət Arxivinin sənədlərində onun Süleyman və Abdulkərim adlı iki oğlunun olduğu göstərilir. (Bax: ГАРД. ф.301: Бакинский комендант. Оп.1. Ед. хр. 45. Л.47-47 об; Д.32. Л.3.). Başqa mənbələrdə onun 4 oğlu olduğu bildirilir: «Hacı Davud 4 oğlu, 2 qardaşı və bütün ailəsi ile birlikdə Kipr adasına aparıldı». (Azərbaycan tarixi. Yeddi cilddə. Üçüncü cild. Bakı, 1999, səh. 371).

Bir çox səbəblər üzündən cihad baş tutmadı. Lakin buna baxmayaraq, xalq istəşimdən, istərsə də cənubdan onun torpaqlarına basqın edən işgalçılara qarşı uzun müddət mübarizə apardı, Süleyman bəy kimi igidlərin adını əbədiləşdirdi.

**Müzəffər MƏLİKMƏMMƏDOV**

# “СУВАР” ПРЕДСТАВИЛ АЗЕРБАЙДЖАН НА ФЕСТИВАЛЕ В ТУРЦИИ

## Впечатления о фестивале в Анкаре одной из участниц ансамбля

В Анкару мы прилетели в день открытия фестиваля 10 сентября.

В аэропорту Эсенбога нас уже встречали представители посольства Азербайджана в Турции. После того, как весь состав ансамбля разместили в одном из столичных отелей, нас повезли ознакомиться с местом проведения фестиваля. Здесь, на открытой местности уже была установлена огромная сцена. По всему периметру были разбиты палатки, каждая из которых представляла одно тюркоязычное государство (Азербайджан, Туркменистан, Казахстан и т.д.) и районы принимающей страны (Трабзон, Анкара и др.). Тут же мы были представлены организаторам фестиваля. Позднее весь ансамбль был на пути к посольству Азербайджана, где нас уже ждали ответственные сотрудники. Здесь была утверждена окончательная концертная программа, на подготовку которой были потрачены огромные силы, время и энергия.

С великим удовольствием мы созерцали открытие фестиваля. Спецэффекты, свет, звук придавали особенную торжественность этому событию. Вся площадь, оцепленная для проведения фестиваля, была заполнена местными жителями и гостями столицы. Стотысячная публика с восхищением и аплодисментами встречала участников открытия фестиваля и местных мега-звезд.

Второй день приезда для ансамбля был необычайно загруженным. Перед ответственным выступлением мы должны были пробовать себя на турецкой сцене. Местные организаторы с радостью выделили нашему ансамблю время для генеральной репетиции.

Вечер Азербайджана на фестивале был открыт приветственной «Лезгинкой». Нас встретили бурными

ovationами. Джавахир Абдулова и Джамиля Залова своим исполнением известных песен привели в восторг турецкую публику. Также на концерте были представлены лезгинские танцы «Озорные девчата», «Горский танец», «Орлы», «Молодежный», «Лебеди» в постановках С.Керимовой, З.Джигерханова, А.Бугаева и др. Свой концерт мы завершили танцем «Яллы» в постановке Г.Байрамовой и в исполнении Д.Абдуловой песню «Мой Азербайджан». На сцену были вынесены флаги двух братских стран. В конце нашего выступления посол Азербайджана в Турции Фаик Багиров поздравил всех со знаменательным событием и вручил памятную награду руководителю ансамбля Седагет Керимовой. Поздравления и слова восхищения лились в адрес суваровцев от тех зрителей, которые наблюдали за происходящим не только на сцене, но и за кулисами.

Когда выступление было позади, мы смогли облегченно вздохнуть от того, что справились с поставленной перед нами задачей. Однако, расставаться времени не было, так как мы должны были паковать свои концертные костюмы и готовиться к ночному отлету обратно в Баку. Еще через пару часов мы съезжали из отеля. Однако отпускать «Сувар» никто не хотел. В фойе гостиницы под аплодисменты собравшихся снова развернулись танцы наших джигитов, а на бис вызвали Джавахир и Джамилю. Звучали отрывки известных азербайджанских песен «Сары Гелин», «Даглар» и др.

Перед отлетом нас ждал поздний ужин в местном ресторане. Мы обменивались впечатлениями от фестиваля и угощались вкусностями из национальной кухни, когда в ресторане появилась новобрачная



пара в окружении своих друзей. За нашим столом Джамиля напевала песни, после чего и появилась идея у жениха устроить песенное соревнование между нашими певицами и одним из его друзей, обладателем баритона. Джавахир своим звонким голосом «разнесла» турецкого соперника в пух и прах. Хотя, если честно, в соревновании победили патриотизм, сплоченность и дружба. А каково же было изумление жениха с невестой и их друзей, которые уже продолжали свой банкет за нашими столиками, когда заиграла «Лезгинка» и суваровские джигиты пустились показывать им свое умение в танце! К нашему кругу подтянулись остальные посетители заведения и восторженно аплодировали танцорам.

Нельзя не отметить поддержку наших земляков во время нашего

пребывания на фестивале. Лезгины, предки которых перебрались в Турцию еще в 18 веке, с нетерпением ждали нашего приезда в Анкару. Радость от общения с нами переполняла их сердца, от чего лица переливались улыбками. Они не скрывали свое восхищение перед вкладом С.Керимовой в культуру лезгинского народа. Они верили и надеялись, что «кусочек Родины», который госпожа Керимова привезла с собой для лезгинских братьев, еще более сблизит их с исторической землей.

Ну и конечно же, хотелось бы особо отметить турецкое гостеприимство и поблагодарить организаторов фестиваля за теплый радушный прием у себя в Анкаре.

**Мирвари ШИХОВА,  
участница ансамбля «Сувар»**



# ВОСКРЕСНАЯ ШКОЛА ЛЕЗГИНСКОГО ЯЗЫКА В ТАТАРСТАНЕ

На днях состоялось торжественное открытие воскресной школы лезгинского языка в одном из городов Республики Татарстан. Мероприятие прошло в актовом зале школы № 33 города Набережные Челны.

Оно было организовано при финансовой и юридической поддержке лезгинской общины ЛЕЗГИЯР г. Набережные Челны. Важный шаг был сделан со стороны Захида Османова - председателя лезгинской общины.

Детишкам выпало счастье изучать родной лезгинский язык по выходным. В честь такого знаменательного события был накрыт сладкий стол, а детям были вручены подарки.

Занятия будут проходить по воскресеньям в 12:00 в школе №33 города Набережные



Захид Османов с преподавателями родного языка

Челны (адрес: остановка Татарстан по проспекту Сиумбике).

Дети будут учиться говорить, писать, читать по лезгински, а также знакомиться с лезгинской литературой и историей лезгинского народа.

А после всего этого можно заняться активным отдыхом. Для этой цели в их распоряжение отдан спортзал... Здесь

можно будет поиграть в футбол, волейбол, настольный теннис.

После торжественного открытия школы, когда наш земляк, создатель федерации таэквондо в республике Татарстан Икрам Шихвердиев сыграл на гармони "Лезгинку" удержаться от танцев уже не мог никто.

Мурад САЛМАНОВ



## ЗА ЧТО Я ЛЮБЛЮ И ЦЕНЮ ГАЗЕТУ "САМУР"?

Хотелось бы отметить, что являюсь одним из участников учредительного собрания, состоявшегося в 1992 году, на котором был избран состав правления Лезгинского Национального Центра "Самур". Собрание вел ныне покойный профессор Шаиг Шихкеримов, пользовавшийся тогда в республике большим авторитетом партийный работник. На этом же собрании главным редактором газеты был утвержден опытный журналист Фейруз Бадалов. Затем газету возглавлял известный ученый, доктор искусствоведения, покойный Нуреддин Габибов.

Вот уже 15 лет, как ответственность за выпуск газеты взяла на себя уважаемая Седагет Керимова. В этом благородном деле ей достойно помогает известный журналист Музаффар Меликмамедов. За все эти годы я следил за газетой и нередко печатался в ней. Сравнивать в какой период газета выходила лучшим образом не стану, хотя мне это не трудно сделать. Думаю, что время и история дадут правильную оценку всей проделанной работе за весь период существования газеты "Самур".

Безусловно, исполнение служебного долга каждым человеком, наряду с опытом, талантом и желанием, зависит также от исторических обстоятельств, материальных возможностей и автори-

### Письмо в редакцию

тета личности. Помимо этих условий требуется еще истинный патриотизм и любовь к своему народу. Эти качества целиком присущи нынешним издателям газеты.

Не буду скрывать свое уважение и симпатию профессионалам, сумевшим поднять газету на уровень лучших стандартов печатной продукции. Благодаря кропотливому труду Седагет Керимовой и Музаффара Меликмамедова она завоевала любовь народа, приобрела популярность и за пределами нашей республики.

Я люблю и очень ценю эту газету. Вы можете спросить, за что? Отвечаю:

- за качество и разнообразие публикуемых материалов, их доступность всем категориям людей;

- за то, что ярко и убедительно доводит до читателей историю, традиции и обряды лезгин и других народов Кавказа;

- пропагандирует мир, дружбу и братство между народами;

- воспитывает молодое поколение в духе патриотизма и любви к своему народу, при этом значительное внимание уделяет освещению проблем, вызванных Нагорно-Карабахским конфликтом;

- за то, что придает большое значение изучению и обогащению родного языка, повышению качества его преподавания в школах;

- прилагает много усилий на сохранение и развитие культуры, искусства, спорта;

- за объективность и достоверность предлагаемых читателям информации, их новизну и научность.

Без преувеличения отмечу, что велика заслуга творческого коллектива редакции в том, что сегодня газета "Самур" стала одной из самых любимых и читаемых изданий республики. Думаю, что молодое поколение не забудет и сможет по достоинству оценить их бесценный труд во имя родного народа. Чтобы убедиться в сказанном, достаточно проследить за публикациями на страницах "Самур"-а в рубриках "Редактордин гаф" ("Слово редактора") и "О знаменитых лезгинах".

Особо следует отметить, что материалы для газеты пишутся на трех языках: лезгинском, азербайджанском и русском. Чтобы их грамотно представить читателю, необходимо в совершенстве владеть тремя языками. Но, позволяют ли финансовые возможно-

сти газеты покрывать все расходы связанные с газетопечатанием? Как человек, часто бывающий в редакции, отвечаю, что нет.

Считаю, что газете нужна реальная поддержка. Эту поддержку, я полагаю, должны оказывать Лезгинский Национальный Центр, читатели газеты посредством увеличения числа подписчиков, состоятельные сограждане, и конечно же соответствующие государственные органы республики, которые также должны помогать печатным органам малочисленных народов, в том числе и лезгин.

Приближается 20-летний юбилей нашей любимой газеты "Самур". Это большое и знаменательное событие как для сотрудников, читателей и друзей газеты, так и для всех тех, кто посвятил себя этой скромной и трудной, но в то же время почетной и ответственной профессии.

Поздравляю их всех с юбилеем газеты, призываю помочь редакции газеты, кто как может, чтобы его празднование осталось в наших сердцах как одно из ярких событий в жизни каждого из нас.

**МАМЕДАГА САРДАРОВ,**  
ведущий научный сотрудник,  
доктор философии по политическим  
наукам Института Философии,  
Социологии и Права НАНА

# ЛЕЗГИ ХАБАРАР

САНКТ-ПЕТЕРБУРГ

## МАД КЬВЕ ГЕНЕРАЛ

XVIII виши йисан юкварилай кыл кутуна сифте яз са шумуд лезги урусерин күшунра күлгүгү авунай ва абур чипхъ Чехи алакунар авай командирар хызы сейли ханай. Эхиримжи йисара лезги командирин гъакында архиврай са къадар материаларни гъатнава. Месела, лезги генерал-лейтенант Мегамед Мегамедова вичин улу буба тир Мегамед Умар Къеанскидик малumat гузтай са къадар документар жагъур хъувунна. Подполковник Мегамед Умар 1756-1763 -йисарин урус-прусс дяведа иштираккан. Ам атлайрин эскадрондин командир тир. Генерал-фельдмаршал П.С.Салтыкова адаз «слугуз тежедай къван къегъал командир» лагъанай.

1838 - йисуз урус пачагъдин Лейб-Гвардияда са шумуд лезги генерал авай. Абурулай алатаила XIX асирдин 50 - йисарина ахчегъви Алисултана генералвилин чин къачунай. Ахчегъ къеледин комендант Федор Роган руш Нинадал эвленимиш хъайи адан пуд хинни бубадин рехъ давамарнай. И йикъара Санкт-Петербургдин архиврай жагъай са бязи материалрай аквазайвал, адан къве хзи генералвилин чин къачунай. Гележгда чна и месэладайк къелзайбайбуруз генани гөгөнщиздиз малumat гуда.

СВЕРДЛОВСК

## КІВАЛАХДАЙ КСАР ХКЯЗАВА

Мукъвал тир гележгда лезгияр патал Урал къвед лагъай ватандыз элкъведа. Алай вахтунда Свердловск вилаятда къуд агъзурдалай гзаф лезгийри къивалхазава. Чкадин карханайри Кеферпатан Къафкъаздин республикайрай и вилаятдиз къивалхазава. Вучиз лагъайтла лезгияр чкадин шартарихъ галаз виридалайни хъсандин вердиш жезва. Зегъметдин вердишивелериз за къивалхадин еридиз килигайланы лезгийри чешне къалурзава. Масабурув гекъигайла лезгияр жавабдарвал генани вине къадайбур я. Гъя ихътин къилихар ва алакунар фикирда къуна вилаятдин талуку идарайр ина лезгияр кар-кепидик кутунин месэляяр мадни хъсандин гъялиз алахъазава. Вилаятда лезгийрихъ чинин медениятдин тавханаяр, хайи чал чирдай гъяддин мектебар, гъакыни лезги ансамблар ава.

ПЕТРОПАВЛОВСК-КАМЧАТСК

## ЧЕМПИОНАР ПАРА ЖЕЗВА

Алай вахтунда Урасатдин яргъал тир Петропавловск-Камчатск шегъерда гзаф лезгияр яшамиш жезва. Абури къивалхунал рикі алай зегъметчияр ва хъсан спортсменар хызы вириниз сейли я. Ина машгъур тренер В.Н.Тимофееван гылык каратэдал машгъул жезвайбурун Чехи паяр лезгияр я. Лезги жегъилри йис-саңдыв и рекъяй Чехи агалкъунар къазанмишава. Месела, Имрат Къайнинговы эхиримжи йисара Емут райондин, шегъердин ва пудра Камчатск вилаятдин къивалхадин таңынан арада каратэдай тухтай акъажунра 1-чка къуна. Алай йисан гатфариз Имрата 14-16 йисан яшара авай спортсменин арада къыле фейи акъажунра Дальний Востокда 2-чка къуна.

Вичихъ Чехи агалкъунар авай жегъилди садра Европадин ва къведра Урасатдин чемпионвилин тъварар къачунва.

ДЕРБЕНТ

## ЧЕХИ КОМПЛЕКС ЭЦИГЗАВА

Вичин 5000 йисан юбилей къейд ийиз гъазур жезвай къадим Дербент шегъерда эхиримжи вахтара шумудни са зурба эцигунар кыле тухузва. И эцигуниркай садни РФ-дин Совет Федерациидик кыйваш мاشгъур лезги олигарх Сулейман Керимован харжидалди эцигзавай спортдин Чехи комплекс я. И йикъара къилин корпус эцигна күттегънава. Дуныядин стандарттыв къадай цийи комплекс 2012-йисан апрелдиз кардик кутада.

**Акъул жуван  
кылы къанды.**

Лезги халкъдин  
мисал

# ТӨРСҮМӘ, YOXSA ТӨХРИБАТ?

(Өvveli 2-ci səhifədə)

## Ləzgi poeziyasını gözdən salan bir kitab haqqında

Sədaqət Kərimovanın  
“Qərib quşun neqməsi” (1991)  
kitabından:

### GİLEYLİ MEŞƏ

Turacı, qumrulu, aq leyli meşə,  
Dodağı sərbətlə, ay meyli meşə,  
Yaşıl tellərini sərib çəmənə.  
Məcnunu soraqlar bu Leyli meşə.  
  
Marallar köçünü yığılı gedəli,  
Kəkliklər həsrətdən qubar edəli,  
İnfədir yanına gəlib-gədəni,  
Bu həzin kamanlı, bu neyli meşə.

Yas tutur hər sinmiş budağa, qola,  
Dərdini danişır ağaca, kola,  
Dikib gözərini cığır, yola.  
Ağlayır bu dərdli, gileyli meşə.

Onun maralınaqladıb zaman,  
Kimsə cürüyüne vermeyb aman;  
Qoynuna gələni inlədir zaman,  
Bu sazlı, kamanlı, bu neyli meşə.

Dərdini danişsin, de hansı kola?  
Bari yada salib el tutan ola.  
Çoxdan gözərini dikerek yola,  
Ağlayır insandan gileyli meşə.

Mən rahatlıq axtarıram,  
Sərən sua təşnə kimi.  
Uzaq, qumlu bir səhrəda  
Təpilmiş saf çəsmə kimi.

Mən sakitlik axtarıram,  
Doğma, isti qucaq kimi,  
Sakitlikse qaçırmənən  
Nadinc, dəcəl uşaqqi kimi.

İtirmişəm dincliymi,  
Yorulmuşam yamanca mən.  
Qohumlardan, tanışlardan,  
Bu küçədən, bu şəhərdən.

Nə gizlədim, sözün düzü,  
Ən çox səndən yorulmuşam.  
Bu qədər də küsmək olar?  
Gecə-cündüz, səhər-axşam...

Hələ bunlar azmış kimi,  
Dalaşırıq telefonda,  
Küçədə yol gedəndə də,  
Evde qonaq olanda da.

Dincələk bir-birimizdən,  
İkimiz də yorulmuşuq,  
Gah sular tek bulanmışıq,  
Gah yenidən durulmuşuq.

Çixıb gedim hara geldi,  
Görünməyim gözərinə.  
Qoy nə deyir-desin yadlar,  
Qulaq asma sözərinə.

Necə? Heyrət içindəsen?  
Dilim necə gəldi deyəm?  
Bu dünyadan el çəkərsən,  
Bilsən çıxıb gedəcəyəm?

...Men ki, sənin ürəyindən  
Keçib gedən birçə yolam.  
Bir gün səni görməyəndə  
Az qalıram dəli olam.

Mən rahatlıq diləyirəm  
Həm özümə, həm də sənə.  
Axır bir gün tapacağam,  
Hər əzaba gərib sına.

Mən rahatlıq axtarıram,  
Rahatlıqsa məndən uzaq.  
Gel ayrıraq kitabını  
Sənin ilə birgə yazaq.

Otağının kandarında  
Ayrılıram səndən artıq.  
Məndən qabaq yola düşür  
Səndən ötrü narahatlıq.

Mən rahatlıq diləyirəm  
Həm özümə, həm də sənə.  
Tez-geç onu tapacağam,  
Hər əzaba gərib sına.

Yazılıq canım düşür əldən,  
Sanki hər gün daş yarıram;  
Bu narahat düşyamızda,  
Mən rahatlıq axtarıram.

Mən dincliye can atıram,  
O da məndən qaçırmə uzaq;  
Gel, ayrıraq kitabını,  
Sənin ilə birgə yazaq.

Qapımızın kandarında,  
Ayrılıram artıq səndən;  
Varlığında qorxa, təlaş,  
Öz-özümə deyirəm mən:

Yaxın idik, doğma idik,  
Yaraşımı bize yadlıq?  
Məndən qabaq yola düşür,  
Sənin üçün narahatlıq!..

Kələntər Kələntərlərinin  
“Ləzgi poeziyasından nümunələr” (2011)  
kitabından:

### GİLEYLİ MEŞƏ

İllərlə üstünü fəlakət alıb,  
Dərin fikrə gedib, xəyalə dalıb,  
Gör necə əlli qoynunda qalıb,  
Sevdiyim quzelyi-güneyli meşə.

Canında taqət yox danışa, dina,  
Ağır ağırlara çox qərib sına,  
İndi sinov gedir bir quş sesinə,  
Turacı, qumrulu, aq leyli meşə.

Saysam kötükleri heç gəlməz saya,  
Ahı ucaldımi Günəşə, Aya?  
Dağının saçını sərib talaya,  
Məcnun soraqlar bu Leyli meşə.

Onun maralınaqladıb zaman,  
Kimsə cürüyüne vermeyb aman;  
Qoynuna gələni inlədir zaman,  
Bu sazlı, kamanlı, bu neyli meşə.

Dərdini danişsin, de hansı kola?  
Bari yada salib el tutan ola.  
Çoxdan gözərini dikerek yola,  
Ağlayır insandan gileyli meşə.

Mən rahatlıq axtarıram,  
Sənlik, şadlıq axtarıram.  
Səndən ayrı, səndən kənar,  
Bir azadlıq axtarıram.

Öz canımdan bezirəm mən,  
Əsəbimdən əsirəm mən,  
Sən olmayan bir aləmdə,  
Bir sakitlik gəzirəm mən.

Nə höcət var himə-cimə,  
Hirs qatmayım sözərimə,  
Nə bir qohum, nə bir tanış,  
Görünməsin gözərimə.

Başında cin vurur hərdən,  
Sanki dərdlər çıxır yerden.  
Deyirəm ki, çıxıb gedim  
Yaşadığın bu şəhərdən.

Gah boşalıb, gah doluram,  
Gah yay kimi quruluram;  
De, nə qədər küsmək olar,  
Səndən yaman yoruluram.

Qoşa çıxsaq küçəyə biz,  
Pərtlik olur qismətimiz;  
Bəzən adı telefonda,  
Tutmur bizim səhbətimiz.

Sənə yanıq verə-verə,  
Söz edirəm hər sözünü;  
Gel, ayrıraq əbəs yerə,  
Nə məni yor, nə özünü.

Burax məni çıxım gedim,  
Görünməyim gözərinə;  
“Bu ne işdir”-desə hər kim,  
Həc bənd olma sözərinə.

Aha... çökdü gözünə qəm,  
Sifətinin qaçı qanı;  
Bilsən çıxıb gedəcəyəm,  
Dağıdarsan bu dünyani?..

...Mən ki, sənin ürəyindən  
Keçib gedən birçə yolam.  
Bir gün səni görməyəndə,  
Az qalıram dəli olam.

Yanımda ol, sən yanımda,-  
Danlağına qulaq asım;  
Sənsiz keçən bir anim da,  
Qoy ömrümə yazılmasın.

Mən rahatlıq diləyirəm,  
Həm özümə, həm də sənə;  
Tez-geç onu tapacağam,  
Hər əzaba gərib sına.

Yazılıq canım düşür əldən,  
Sanki hər gün daş yarıram;  
Bu narahat düşyamızda,  
Mən rahatlıq axtarıram.

Mən dincliye can atıram,  
O da məndən qaçırmə uzaq;  
Gel, ayrıraq kitabını,  
Sənin ilə birgə yazaq.

Qapımızın kandarında,  
Ayrılıram artıq səndən;  
Varlığında qorxa, təlaş,  
Öz-özümə deyirəm mən:

Yaxın idik, doğma idik,  
Yaraşımı bize yadlıq?  
Məndən qabaq yola düşür,  
Sənin üçün narahatlıq!..

Oxucuları yormamaq üçün  
cəmi 4 şeiri misal göstərdik.  
Əslində 8 şeir də bu kökə  
salınıb.

Kitabın müəllifi Kələntər  
Kələntərləni redaksiyaya dəvet  
etdi. Qəriba “tercümələri”,  
nəşrlə bağlı mülahizələrimizi,  
aşkar etdiyimiz saysız-hesab  
siz nöqsanları ona bildirənə  
qocaman şair sarsıldı. Sonra  
isə səmimiyyətli etiraf etdi:

- Mənim burların heç birinə  
xəbərim yoxdur. Etibar Sturvi  
məndən xəbərsiz qovluqlarını  
Dağlar Səfərov verib ki, çap eləsin.

- Mən mənim şeirlərimi kim  
bu güne salıb?

Kələntər müəllim suala  
salla cavab verdi:

- Sədaqət poeziyasını  
həmisi yüksək qiymətləndirir,  
bir adam bunu edərmi?  
Neçə illik yubileyimle  
bağlı ədəbi-bədii gecədə tribuna  
yanırdı. Azərbaycan Yazıçılar  
İttifaqına üzv qəbul olunmaq  
 üçün sənə zəmanət  
yazanlardan biri mən olmamış  
samı? Mən hər yerde sənə  
qələmini, istedadını tərifləmə  
şəm.

- Buna şübhə etmirəm, -  
dedim. - 50 illik yubileyimle  
bağlı ədəbi-bədii gecədə tribuna  
yanırdı. Azərbaycan Yazıçılar  
İttifaqına üzv qəbul olunmaq  
 üçün sənə zəmanət  
yazanlardan biri mən olmamış  
samı? Mən hər yerde sənə  
qələmini, istedadını tərifləmə  
şəm.

- Pərtliyindən özünü itirmiş  
şairi daha bərkə-boş salmadıq.  
Əslində Azərbaycan dilində  
səlis şeirlər yaratmış  
aqsaaqlın qələmindən belə  
zəif misraların çıxmasına  
inanmaq çətin idi. Bir suali isə  
ona verməmək olmazdı:

- Kələntər müəllim, eminsiz  
niyi ki, sabah sizin imzanzı  
dan istifadə edib daha zianlı,  
xalqa zərba vuran, ziyanlı  
ləkələməye xidmət edən  
nəşrləre imza atmayıağacırlar?

- Mən elə ondan qorxuram, -  
deye ahil şair ağır addımlarla  
redaksiyani tərk etdi...

# “САМУРДИН” МЕКТЕБ

## «САМУРДИН» ГЪВЕЧИ ДУСТАР

Играми редакция! Къуд варз инлай вилик за Къебеле райондин Дызахлы хуърун юкъван мектебдин аялар «Самур» кхьиз желб авунай. Къадав агакъна аялри рикл алаz кхъена газет. Абурувай къачуз маса аялрини



**Шикилда (чапла патай):**  
Аюб Аюбов, Айнур Дашидирова,  
Къумру Къедирова, Исаил Керимов.

«Самур» келзава. Садбуру газетда акъятзай марагълу макъала, махар ва шириар кылди Къватзава.

Гъар гъилера газет къахчурла лугъуз тежедай къван хвеши жеда аялриз. Лезгидалди келунал рикл ала абрун. Садбуруз газетдин са бязи материалар хурай чида. Са гафуналди, газетдайл гзаф рикл ала чи мектебда келзавай аялрин. Авайвал лагъайтла, абру «Самурдин» гъвечи дустариз элкъвенва. Гъа и кар фикирдиз къачуна за аялрин шикилар редакциядиз ракъурзава. Къуй абру виридаz чир хъурай. Къуй лезги яшамиш жезвай маса районрин аялрини абрулай чешне къачурай. Завай хъайитла, газетдин мектебдиз талукъарнавай чина «Самурдин»



**Шикилда (виллик жергеда чапла патай):**  
Бухсай Къедиров, Нагъид Къедиров, Инжи Эгъмедин,  
Зейнаб Асланова, Сабутай Мирзееев.  
**Къулухъ жергеда (чапла патай):** Семрагуль  
Абдурагъманова, Гульнар Жалилова, Диана Мирзееева.

гъвечи дустар» рубрика кардик кутуртла хъсан я.

**Айтекин Наврузан руш,**  
**Къебеле райондин Дызахлы хуърун юкъван мектебдин муаллим**

Чирвал хазина я,  
зегъмет адан кулаг.

**П.БУАСТ.**

### ЦИЙИ ПИП ЧИРИЗ КІАНЗАВА

Играми редакция! Күнне «Самур» газетдин чинриз гъамиша марагълу хабарар акъудзава. Са шумуд иис инлай вилик заз газетдин чинрай Кыйбле Дагъустандин Ярагъ Къазмайрин хуъре Чехи алым ва женгчи Шейх Мегъамед Ярагъвидин мискиндин комплекс эзигзавайди чир хъанай. И ниятдалди 2007-ийсуз Дагъустан Республикадин гъкуматди Мегъамед Ярагъвидин фондуниз къве миллион манат, гъялни лезги олигарх Сулейман Керимова къве миллион манат пул янай.

Са гафни авачиз, лезги чилел ихътиин комплекс эцигун гъам Чехи вакъя я, гъамни дамах кутадай кар. Играми редакция! Гила чаз чириз кіанзава: Комплекс эзигна күтъягънани? Ам гъихътинди хъанва? Жечни и месэладикай кхъйттайтла? Чна квевай комплексдин гъакъиндей малумат гун Талабзава.

**А.САИДОВ,**  
Исмаиллы район

\*\*\*

Са вахтунда зал «Самурдин» чинрай вич Бакуда дидедиз хъайи, ина жавабдар къуллугъяр кылиз акъудай сейли архитектор, Бакуда, Магъачкъалада, Москвада ва дүньядин шумудни са шегъерра хажнавай зурба дараматрин проектрин автор, Россиядин Халкъарин Архитектурадин Академиядин профессор Гъажимурад Шугаеван гъакъиндей малумат гъалтнай. Гъ.Шугаева Түркияда, Вьетнамда, Иранда, Люксембургда ва маса улквейрани зурба гелер тунва. Ина ада эзигнавай дараматар дүньядин архитектурадин инжияр я. Гъуъметлу редакция! Газетдин чинриз и машгъур лезгида макъала акъуднайтла хупи хъсан тир!

**С.МУРАДОВА,**  
Баку

## ЧАХЪ ДАМАХ КУТАЗВА

Чаз «Самур» газетдин тівар фадлай ван хъянвайди тир. Ингье ам къачуз жезвачир. Къериз-Шаруз са ни яттани хуъруз газет гъяйла, акъван гъевесдивди келдай хъи чна.

Гила чахъ газет къидай ва къачудай мумкинвилер хъанва. Чи мектебдин аялри газет къхин давамарзава. Газетди чахъ дамах кутазва, чун вичихъ язвава. Ада чаз лезги халкъдин тарихдикай, Чалакай, медениятдикай, апкуун-къарагъунакай гъыкъван чирвилер гузва. Авайвал лугъун хъи, чаз - акъалтзавай несилдиз чи медениятдикай, апкуун-къарагъунакай са акъван чирвилер авач. Тарихдикай тийижир заттар лагъайтла,

генани пара ава. Газетди чаз чи Чал, тарих риклай кіанзава. Къафкъаздин Албаниядин девирдилай кыл кутуна къедалди лезги халкъди тарихда къугъвай ролдикай ихтилатзава. Чаз Шаргир, Гульгер, Тагъан пагъливан, Гъажи Давуд Мұышкурви, Шейх Мегъамед Ярагъви, Кили Буба хътиин чи къагъриманар мукъувай чирзава.

Чи къадим «Шарвилли» эпосдай гузвой Чукари чак руът кутазва. Чна Шарвиллидикай са бязи манияр хурайлай чирнава.

Играми редакция! «Самур» газетдин күмекдальчи чна чи хайи Чал хъсандиз чирзава. Гъавиляй чна «Самурдин» мектебда» Чал

чирдай макъалаир генани пара гун Талабзава. Чахъ лезги учебникар авач. Чун Чалахъ я хъи, Күн күмекдальчи са мус яттани и карни къайдада гъатда. Чи ният лезги Чал хъсандиз чирун, хайи Чалал фасагъатлуда-каз раҳаз чирун я. Маса лезгии хъиз чнани лезги Чал хъун ва виллик тухун чи буржи яз гъисабзава.

**Семрагуль АБДУРАГЬМАНОВА,**  
**Гульнар ЖАЛИЛОВА,**


**Къебеле райондин Дызахлы хуърун юкъван мектебдин келзавайбүр**

## Кроссворд

**Дүз царара:** 5. Риц1, еб. 8. Мублагъ, агад. 9. Шүше ат1удай алат. 10. Хъенч1ин турба. 11. Пачагъ ацуқъдай чка. 12. Акъулдиз къери. 13. Насигъат. 16. Партаудин къенепад. 19. Карасдай тіекен акъуддай алат. 20. Дяведа к1аник акатун. 21. «Атанач» гафунин антоним. 23. Ишара. 25. Хъайи кар, агъвалат. 27. Ният, мурад. 29. Ярувални хъипивал акахъай ранг. 30. Пенжердин са к1алуб. 31. Албаниядин меркез. 32. Ківалахдикай азад тир вахт.

**Тик царара:** 1. Гъуцариз икрам ийидайди. 2. Цен, чембер. 3. Тарапал жедай къарникъуз. 4. Балкандин пурарин ч1ул. 6. Шамагъаж тар. 7. Агъед Агъаеван повестдин т1вар. 8. Ч1емедикайни какадин лацари-кай гъазурнавай недай зат1. 14. Кана хъиткынардай зат1. 15. Гимидин «даях». 17. Далу пад, къалчахрин вини кыл. 18. Винел «къайгъана» алай т1унут1. 21. Архайнин, секин. 22. Къекъвераг, къучайра гъатнавайди. 23. Адалди гими акъвазарда. 24. Бедбаҳтвал гъидай гъал. 26. Гъвечи хенжел. 28. Цимил къиф. 29. Жанавурдиз хас ранг.

**Түк1урайбүр:**  
**К. Къалајухви,**  
**Альвия Гъасанова.**



# «САМУРДИН» 20 ЙИС

«Самурдин» 20 йисан юбилейдихъ авсиятда келзайбую эхиримжи къве вацран къене газетдин редакциядиз ва электрон адресдиз 180-дав агакъна чарап ракъурнава. Агъадихъ чна чпихъ ялдай фикирар, текли-фарни меслятар авай са бязи чарап чапзава.

## РИКИК ТІАРВАЛ КВА

Агъвалу ксари газетдикай вучиз хабар къазвач?

За «Самур» газетдин са бязи макъалаир са шумудра, риклик секинсувални тарапвал кваз келзава. Газет авай четинвилиерик хабар гузтай къшинри заз иллаки таъсириза-ва. Вучиз чавай газетдин тираж 3 агъзурдав, 5 агъзур-дав агакъариз жезвач? Юбилейдади и кар кылиз акъудна кланзава лагъай мес-лятар гъикI хъана? Чи халкъ икъван усал хъянвани? Рұғыдиз ульткем, къадим дөвиррилай гаттунна чехи тарих, чал, меденият авай халкъдивай вичин къуват къватына газетдиз күмек гуз жезвач жал? Яраб чи агъвалу ксари вуч фикирзаватла? Чеб

хъсан къалуриз, маса халкъ-арин векилріз күмек гуз, амма жувандал гълтайла «кан-къея» лутгъувайбурууз регбүзвач жал?

Заз къе ихътин ксарихъ элкъвена лутгъуз кланзава: Стхаяр, ша, чна багъри газет-дик къуын кутан, адабай 30 йисан, 50 йисан, 100 йисан юбилеярни кыле тухуз жедайвал. Ша, чна газетдиз күмек гун, адан күмекдади хай чал хуб жедайвал. Ша, чна мад гъйлера чун руыгъдин жигъетдай вине авайбур тиради субутин, чавай чун лез-гияр я лутгъуз жедайвал!

Магъмуд ХАЛИКЬОВ,  
Баку

## ХЕВ КУТУНА КІАНЗАВА

Чи сад лагъай везифа чал хън я

Чун патал исятда вирида-лайни важибул кар хайи чал хън я. Ам хън патал чахъ рекъер тимил авач. Месела, лезги чалал акътзавай газетарни журналар къхин ва келун чал хънин аслу рекъерикай сад я. Бес чал хънин женгчи тир «Самур» газет къхин тийин дүвъз яни? Ада чаз хайи чал гъикъван кланарзана. Чал кланарун ва хън чи виридан буржи я. И кардик чна вирида хев кутуна кланзава.

Жуван хайи чал чин тийидайдаз я инсанперес, яни ватанперес лутгъуз жедач. Алай вахтунда чалар амукунин, хънин месэла четинвилиерик

акатзава, и гълар давам хъйтла, абур квахъунин хаталувал мадни артух жеда. Гъвалий чна дидед чалал акътзавай газетар, журналар, гъбауракай яз «Самур» газет кхъизай хизанрин къадар артухарна кланзава. Са гафни авачиз, и карди гъэр са хизанда аялрик чин дидед чалал келдай хесет, руыгъ кутада. И месэла фикирда куна юбилейдади газет къхинин кар мадни хъсанарна кланзава.

Чна хайи газетдиз чин элкътур тавартла, адан гърайдиз гъй тагайтла, чи чалан гълар амайдалайни пис жеда.

А.БАБАЕВА,  
Къебеле район

## КЪАЙГЪУ ЧІУГУРТІА...

Чи хуърер чешнелу  
хуърериз элкъуриз жеда

Играми редакция! Са гафни авачиз, алай аямда - инсанрин игтияжар къвердай пара жезвай девирда кыл хън са акъванин регъят кар туш. Гълиз мажиб къведай майишатдин къвалах, хийирлу маса кар-кеспи, машгъулат таҳайла инсанри нагъыкъан маса краиз кыл язы. Къвалах авачирвиял парабур үрусатдихъ алатзава. Анани, малум тирвал, чи жемятдиз са масакла килигъзы. ГъакI хъайила, чи хуърерин жегъилар чкайрал машгъуларуникай, абуруз кар-кеспидал машгъул жедай шарттар яратмишуникай фагъумна кланзава.

И мукъвара за Дагъустандын «Лезги газетдай» Ахъцегъ райондин Луткунрин хуъръкай са макъала келна. Ана 3500-дав агакъна агъалийр яшамиш жезва. Гъукуматдин патай къайгъударвал тимил яз акурла, хуърун агъалийри ва администрацияди чин къуватралди ина са къадар крап кыле тухвана, хуърун майишат къвачел акъалдарна, клуб гүнгүнна хтуна, же-гъилир спортидихъ галаз машгъул жедай шарттар яратмишна, медениятдиннин яшайишдин меслайрин къайгъу чугуна. Са гафналди, луткунвияри чин къилиз чара акуна. Хуърун администрацияди, ветеранрин советди, клубдин, ктабханадин, мектебдин къвалахдарри аялрихъни жегъилрихъ галаз ахлакъдин сергъятра хъдай хътин серенжемар кыле тухвеза. Гъа ихътин крап себеб яз Луткунрал ахлакъдин, чехи-гъвечи чир хънин, халкъдин хъсан адетар хънин, зетъметдал рикI хънин жигъетдай чешнелу хуър тъвар ақылтава.

Заз вуч лутгъуз кланзава? Ша, чна луткунвийрин тежрибадикай менфят къачуна чи хуърерин къайгъу чугуван. Абур жуван къуватралди чешнелу хуърериз элкъурунин гъерекатдик кыл кутан. «Самур» газетди и месэладикай гегъенщиз кхъенайтла, чи рикI жедай. «Самурди» «Чи хуърер» рубрикадик кваз чапзавай макъалаир гзаф марагълубур я. Гила «Чешнелу хуър патал» рубрикани кардик кутун перекзана.

Ф.АГЫМЕДОВА,  
Къуба район

## ГАФАЛАГ

XIV-XV виш йисара яшамиш хъайи лезги шаир Шейх Маруфан шиирра гъалтзавай къадим гафар


Агъвал	- вагъши
АкIад	- гъалиб
АкIарар	- ктIай набататар
АлкIар	- теслим
Ахъалун	- гележег
Гъашер	- къизмиш
ДатIур	- ара тагудай
Залик	- чапхунчи
Ирсан	- уях
Куцум	- абад
Куърсан	- макан
Къацум-гацум	- биши-лал
Къатха	- гуж
Къатха	- тараш
Лан	- машгъурвал
Ман	- жуърэт
МегъетI	- мурад
МетI	- метлеб
Мисри	- Египет
Пил	- нефс
Серди	- фитне
Рик	- къил агъуз хън
Угъар	- араб
Чатха	- къалхан
Эгъез	- ажуз яз

## OXULARIN NƏZƏRİNƏ!

«Samur» qəzetiñə hər zaman abunə yazılı-  
maq olar. Bunun üçün telefonla ünvan bildir-  
mək kifayətdir. Ödəniş ayda bir dəfə poçtal-  
yon vasitəsilə edilir.

Bakı və Sumqayıt şəhərlərinin sakinləri  
aşağıdakı telefonlara zəng çala bilərlər:  
“Qaya” mətbuat yayımı - 564-48-96, 564-63-45

## ПРОДАЕТСЯ ДВУХЭТАЖНЫЙ ДОМ в ГУСАРЕ



Средний ремонт, постоянная  
вода, телефон, газ,  
фруктовый сад.



Цена договорная.  
Конт.телефон:  
(050) 734-14-55

Тигъиржалрин  
хуър.  
Квахъ  
тавурай  
гелер чи...



SAMUR  
Baş redaktor  
Sədaqət KƏRİMOVA

Redaksiyanın ünvani: AZ 1073 Bakı, Mətbuat,  
prospekti, "Azərbaycan" nəşriyyatı, 3-cü mərtə-  
bə, 101-ci otaq.  
e-mail:sedagetkerimova@rambler.ru

Hesab nömrəsi  
26233080000  
“Kapital bank”的 1 saylı  
Yasamal filialı  
kod 200037  
VÖEN 130024708

Qəzet Azərbaycan  
Respublikasının Mətbuat və  
Informasiya Nazirliyində  
qeydə almış.  
Qeydiyyat nömrəsi - 78

İndeks: 5581  
Tiraj: 2000  
Tel: 432-92-17